

Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı

**“Karvan köçər, ötər gedər sədəsi” romanının problematikası,
janr xüsusiyyətləri, bədii obrazları və bədii dili haqqında**

Salida Şərifova

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: sharifovasalida@rambler.ru

Annotasiya. Məmməd Əliyevin “Karvan köçər, ötər gedər sədəsi” romanı 2021-ci ildə oxuculara təqdim edilmiş avtobioqrafik xüsusiyyətlərə malik olan “Həsrətin o üzü” roman-etirafının davamı və naşırını planlaşdırduğu tetralogiyanın ikinci hissəsidir.

Romanın problematikasında içtimai, siyasi, sosial, elmi, ədəbi-bədii və s. problemlər əks etdirilir. Müxtəlif problemlər aydınlıq göstərir, bəzi aktual məqamları tədqiq və təbliğ edir. Romanın problematikasında bədii ədəbiyyatın təhlil edilməsi, tarixi keçmişə hörmətlə yanaşma, kökə bağlı olmağa çağrış, insanların, xüsusilə də gənclərin talelərinə biganə qalmamaq və s. aktual problemlərə münasibət bildirilir.

“Karvan köçər, ötər gedər sədəsi” əsərinin janrı “Həsrətin o üzü” roman-etirafın davamı olduğundan, bu əsərin də janrı özünü roman-etiraf kimi göstərir. Müəllif “Karvan köçər, ötər gedər sədəsi” roman-etirafında hadisələri faktiki həyat materialları və sənədlilik əsasında, müəllifin iştirak etdiyi, şəxsən şahidi olduğu hadisələr fonunda təsvir edir. Məmməd Əliyev əsərdə hafızəsində saxladığı fakt və ayrı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətlərini əks etdirir.

Məmməd Əliyevin “Karvan köçər, ötər gedər sədəsi” roman-etirafının bədii dili orfoepik və qrammatik qaydalara əsaslanması, müəyyən prinsiplər əsasında ümumiləşdirilmiş və hamının başa düşüləcək şəkildə olması ilə diqqəti cəlb edir. Müəllif əsərdə bədii dilin tərkib hissələri olan dialektizmlərdən, vulqarizmlərdən, varvarizmlərdən, terminlərdən və s. istifadə edir.

Məmməd Əliyevin “Karvan köçər, ötər gedər sədəsi” roman-etirafı müəllifin keçdiyi həyat yolunun müəyyən bir məqamı ilə tanış olmaq imkanı yaradan nəşr nümunəsidir.

Açar sözlər: roman, avtobioqrafik, roman-etiraf, bədii ədəbiyyat, tarixi keçmiş, sənədlilik

Məqala tarixçisi: göndərilib – 04.07.2022; qəbul edilib – 20.07.2022

**About the problematics, genre features, artistic images and artistic language of
the novel “The caravan moves on, its sound passes”**

Salida Sharifova

Doctor of philological sciences

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: sharifovasalida@rambler.ru

Abstract. Məmməd Aliyev's novel “The caravan moves on, the sound passes” is the second part of his tetralogy, which is a continuation and publication of the confessional novel “Other side of longing”, which has autobiographical features and is presented to readers in 2021.

In the problems of the novel, public, political, social, scientific, literary-artistic, etc. problems are reflected. Various problems are clarified, some actual points are studied and promoted. In the

problematic of the novel include the promotion of fiction, respect for the historical past, a call to be connected to the roots, not to be indifferent to the destinies of people, especially young people and etc. attitude to current problems is reported.

Since the genre of the work "The caravan moves on, the sound passes" is the continuation of the novel-confession "Other side of longing", the genre of this work shows itself as a novel-confession. The author describes the events in the novel-confession "The caravan moves on, the sound passes" on the basis of actual life materials and documentation, against the background of the events that the author participated in and personally witnessed. In the work, Mammad Aliyev reflects the facts and the characteristic features of individual people.

The artistic language of Mammad Aliyev's novel-confession "The caravan moves on, the sound passes" attention because it is based on orthoepic and grammatical rules, generalized on the basis of certain principles and in a way that everyone can understand. In the work, the author uses dialectisms, vulgarisms, barbarisms, terms and etc. which are components of artistic language.

Mammad Aliyev's novel-confession "The caravan moves on, the sound passes" is an example of prose that provides an opportunity to get acquainted with a certain moment of the author's life path.

Keywords: novel, autobiography, novel-confession, fiction, historical past, documentary

Article history: received – 04.07.2022; accepted – 20.07.2022

Giriş / Introduction

Filologiya elmləri doktoru, professor Məmməd Əliyevin "Karvan köçər, ötər gedər sədəsi" romanı 2021-ci ilə oxuculara təqdim edilmiş avtobiografik xüsusiyyətlərə malik olan "Həsrətin o tütü" roman-etrafının davamı və naşrını planlaşdırduğu tetralogiyanın ikinci hissəsidir.

Məmməd Əliyevin "Karvan köçər, ötər gedər sədəsi" romanının mündəricatı əşər haqqında oxucuda tam təsəssür yaradır. "Əlvida, doğma yurdum!", "İşsizliyə təyinat almışdım", "İztrirabın sonu", "İş başında", "Yeni məhəllə", "İlk sınaq", "Nişan üzüyü və...", "Müqəddəs arzum – aspiranturam!", "Unudulmaz insan", "Yeni təhsil naziri", "Gecəqondu evim oldu", "Yubiley ilində", "Böyük yoluñ başlangıcı", "Marksist-leninci etika və estetika", "Muğan çölü, Ərbəstan sahəsi", "Nəcibə", "Məmməd Cəfər müəllim və sonu dava-dalaşlı dissertasiya", "Vətəndən uzaqlarda: Maqnitotərk", "Raketlər, raketlər...", "Ali komandanlıq kursları", "Qazax çölü... Həştərxan", "Bir ilin tamamında", "Görüş", "Ərəstun və Kamran", "Yeni təyinat", "Moskva ilə ilk görüş", "Moskvadı azərbaycanlılar", "Yəhyanın vaxtsız ölümü", "Məmməd Cəfər müəllim məsləhət görüdü ki", "Yena marksizm?", "Moskva (Lenin) kitabxanası", "Qarlı-səxtalı iş həftəsi", "Ünvanım dəyişdi", "Səs-küylü yoxlama arayışı", "Məkrli plan", "Aci xəbər", "Ayrılığın sonu... varmış?", "Sərgidə" adlı bölmələr əsərdə təqdim edilən hadisələrə diqqəti yönəldir.

Əsas hissə / Main Part

Romanın problematikası. Məmməd Əliyevin "Karvan köçər, ötər gedər sədəsi" romanında içtimai, siyasi, sosial, elmi, ədəbi-bədii və s. problemlər əks etdirilir. Müəllif əsərin problematikasında müxtəlif problemlərə aydınlıq gətirir, bəzi aktual məqamları tədqiq və təbliğ edir. Romanın problematikasında bədii ədəbiyyatın təbliğ edilməsi, tarixi keçmişə hörmətlə yanaşma, kökə bağlı olmağa çağırış, insanların, xüsusiylə də gənclərin talelərinə biganə qalmamaq və s. aktual problemlərə münasibət bildirilir.

Romanada bədii ədəbiyyatın təbliğ edilməsi müəllifin bu sahənin dərinliyinə vara bilməsinin, "zər qədrini zərgər bilər" atalar sözündə olduğu kimi ədəbi cameaya dərinlən bələd olmasının nəticəsidir. Müəllif romanda müxtəlif müəlliflərə aid əsərlərin adını çəkməklə həmin əsərlərə münasibətini bildirir: "Bir neçə şeir kitabı almışdı oxumağa: N.Həsənzadənin "Niyə demədiniz", H.Hü-

seynzadənin "Sən mənimlə get" kitablarını". Müəllifin ədəbiyyatı təbliğ etməsini roman boyu müşahidə edirik. Xalq şairi Nəriman Həsənzadəyə olan sevgi və ehtiramını qabarlı şəkildə göstərə bilir: "...Nərimanın şeir kitabına resenziya yazdı. Şeirlərindən xoşuna gələn misralardan nümunələr verdi:

*Bir insan ömrünü girov qomyışam
Bir şair ömrünü yaşatmaq üçün...*

Məmməd Əliyev romanda H.Hüseynzadə lirkasına olan sevgisini və rəğbətini də təbliğ edə bilir: "H.Hüseynzadənin lirkası ona da şirin gəldi. Səmimi sevgi və məhəbbət hissələrinin ağışunda çırpınan bir gəncin ürkən cırıntıları... Bəzən eləcəsizləq və ümidişlik duyğuları möhəngəsinin dixilan gəncin səmimiyyətlə dilsə gətirdiyi həyəcanı, əzabı da şirin olan sevgi düşüncələri.... Bəzən tələbəliyini göründü bu misraların arasında "Sən mənimlə get", "Dinmək istədim", "Sən dərsə gəlməyəndə...", "Şeir deyilmə?", "Mən inanmadım", "Söylö yadindamı", "Dedim, dedi" və s. həyəcan doğuran sevgi hissələri, misralardakı zülməzli və həzinlik gətirən ahəng və mənə emosionallığı onu heyran etmişdi". Müəllif şairin yaradıcılığı ilə ruhən yaxın olması amilini də göstərir: "Şeir sanki onu müşahidə edib, öyrənib yazmışdı bu şeirləri". Romanda H.Hüseynzadənin şeirlərindən nümunələr verilməsi şairin yaradıcılığı haqqında oxucuda təəssürat yarada bilir: "Durub-durub anardım, Gizli-gizli yanardım, Neçə dostun içində, özümü tek sanardım, Sən dərsə gəlməyəndə". Şeir misraları onun hafızəsinə, şüuruna torpağı su calanmış kimi hopurdu: "Gəl bələk sevinci, bələk kədəri, həm xeyrə, həm şərə sən mənimlə get..."

Əsərdə elmi fikirlərin yer tapması, elmi müqayisələrin aparılması diqqətdən yاخınmur. Müəllif tədqiq etdiyi elmi tədqiqatda üzvləşdiyi nəticələri oxucuları ilə paylaşır. Tədqiq etdiyi elmi tədqiqatın tarixi köklərinə də nəzər salaraq, müqayisələr aparmasını, Radlov, Korş, Jirmunski, Kovalski və s. alımların türk dili və ədəbiyyatı ilə bağlı araşdırılmalar aparmalarına toxunur, onların elmi fikirlərindəki oxşarlığı və haçalanmış fikirlərin olmasını da göstərə bilir. Türk şeirinin özünəməxsus xüsusiyyətlərinə də aydınlıq gətirilməsi ədəbiyyatın təbliği kimi diqqəti cəlb edir: "XIX əsrin ortalarından başlayan araşdırılmalar XX əsrin əvvəllərindən daha genişlənməye başlayır, represiya illərində həmin istiqamətdə aparılan işlər bir müddət səngəsə də, 50-ci illərin ortalarından daha da genişlənir. XX əsrin 60-70-ci illərində türk dillərinin fonomorfoloji xüsusiyyətlərinin, həm də əski türk şeirinin poetik xüsusiyyətlərinin öyrənilməsi qarşılıqlı, əlaqəli şəkildə aparılır. Əsası V.Radlov, F.E.Korş tərəfindən başlanan araşdırılmalar polyak alimi Tadeuš Kovalski, daha sonra V.M.Jirmunski tərəfindən fundamental şəkildə öyrənilir. Bununla yanaşı, bu sahədə aparılan elmi araşdırılmaların gedisiində türkoloqların fikirləri haçalanır... Bəziləri isə iltisəqi quruluşlu türk dillərinin fonetik təbiətinə məhəl qoymayaq qədim türk şeirinin antik yunan poeziyasının təsiri ilə yarandığını iddia etməyə başlayaraq oradakı yad meyilliərə mexaniki olaraq qədim türk şeirinə köçürürlər... Üçüncü istiqamətdə isə ərəb-fars şeirinin qanun-qaydaları türk şeirinin yaranmasına əsas götürürlər... Bunları ayırd etmək, obyektiv elmi nəticələri irəli aparmaq, qəbartmaq lazımdır. Ən yaxını IV-V əsrlər qədim türk şeirindən, xüsusən "Mani haqqındaki böyük himn" dən (xristian ruhlu olsa da!) başlamalı lazımdır... Şeirin formal-poetik cəhətlərinin öyrənilməsi təkcə bədii formanı öyrənmək kimi qiymətləndirilməməlidir, o həm də şeirin hansı tarixi dövrdə yaranıb inkişaf etməsi haqqında etibarlı şəhadətnamədir..."

Məmməd Əliyev ədəbiyyatşünaslığın aktual problemlərinə münasibətini romanda tez-tez bildirir. Əsərdə ritm və qafiyə məsələlərinin aydınlıq gətirilməsi diqqətdən yاخınmur. Müəllif konkret olaraq, Azərbaycan ədəbiyyatşünaslığı üçün əhəmiyyət kasib edən bu problema münasibətini bildirir: "Ritm vəsəti kimi qafiyə haqqında Azərbaycan ədəbiyyatşünaslığında, demək olar ki, heç nə yazılmamış, onun ritm yaratmaq, şeirin bənd quruluşundakı təşkili funksiyası ərəb-fars şeirinin poetik qanunları nöqtəyi-nəzərindən izah edilirdi.

Xəlil ibn-Əhməddən başlayan (IX əsr) qafiyə nəzəriyyəsi mexaniki olaraq türkdilli şeira köçürüldü, türk dillərinin təbiəti, orada özünü göstərən ahəng qanunu nəzərə alınmışdır. Moskva türkoloji məktəbinin tanınmış nümayəndələri "ərəb-fars təsirini" əsas götürürdülər. Deməli, Ərbəstan "çöllərindəki qafiyəli şeirlər yanaşı" türküstəndə, Altayda, Turfanda, Uyğurustanda müstəqil qafiyəli "poeziya ocağının" olması faktıdır... Onun yaranması, inkişafındakı "özmanşəliyi" həqiqət

olaraq qalır..."

Məmməd Əliyev romanda yalnız ədəbiyyat və mədəniyyətin təbliğini eks etdirmir, həmçinin bu sahədə maneçilik yaradanlara etirazını da eks etdirir. Məsələn, Azərbaycan türkologiyasının tədqiqinə mane olan amillərə toxunmaqla kifayətlənməyən müəllif, maneçilik yaradanlara etiraz səsini yüksəldir: "Heç vaxt ola bilməzdi ki, ayrı-ayrı dil ailələrinə məxsus xalqların poeziyası eyni prinsiplər, eyni ritmik vahidlər, poetexnik "əməliyyatlar", fono-morfoloji prinsiplər üzrə formalaşın... O həmin problemlər haqqında xeyli düşünmüş, götür-qoy etmişdi, fikirləşdiklərini kağıza köçürməli idi..."

Romanda kökə, keçmişə bağlılığın təbliği əsərin problematikasında qabarıq şəkildə özünü göstərir. Müəllif tərəfindən keçmiş nəslin unudulmamasına çağırış təbliğ edilir. Romanda həm yaşlı nəslin hörməti saxlanılır, həm də dünyasını dəyişmiş insanlar hörmətlə anılır. Yarməmmədin "gedəyin qəbiristanlıq, önlənlərimizin qəbirlərini ziyan etdək, salavat çevirək" cümləsində dünyasını dəyişmiş azızlərin unudulmaması özünü göstərir. Müəllif əsərdə onun həyatında rol oynamış insanlara mənəvi borcunu almışını əsər boyu təlqin edir. Məsələn, professor Mirzəağa Quluzadəyə olan hörmət və ehtiramını, həyatında rol oynamış nazir Danil Quliyev haqqında da düşüncələrini təsvir etməklə xeyirxah insanların unudulmamasını təbliğ edir.

Məmməd Əliyev qələmə almış olduğunu əsərin qəhrəmanının, daha doğrusu prototipi olduğu Muradın həyata bağlılığı bütün gənclərin həyata bağlılığı kimi təqdim edir. Əsərini də elə bu notlarla başlaması diqqətdən yayınmış: "...Artıq müştəqil adam idi... Əli çörəyə çatmışdı. Sərbəst idi... İşləyib evlərinə qazanc gatıracəkdi. Qarşidakı həyat yolu nə qədər qaranlıq və mürəkkəb olsa da, təz-gec bir aydınlıq olacağına onda əminlik var idi."

Məmməd Əliyev bir müəllif kimi həyata bağlılığını gələcəyə ümid çərçivəsində təqdim edir: "...elektrik çəkən işçilərin yanına gedir, meşədən yol çəkən buldozerin işinə baxır, basdırılan qırılıdıraklara nəzər salır, haçansa kəndin dirçələcəyi, yenə buraya insanların yiğisib işləyəcəyi, qaynar bir həyati gözləri önungən gatırırı."

Müəllif həyata bağlılığını təbliğ etdiyi kimi, nəsihətlərini də dünyagörmüş bir şəxs kimi roman boyu təqdim edir. İnsanların problemlərini özləri həll etməsinə çağırış əksini tapır: "Dost-asasını, qohum-əqrəbəsini qınayan şairin yerində özünü görürdü. Mürəkkəb problemlərlə aşib-dachsen, həyat dediyimiz o böyük yuxu, "yalan dünya" haqqında ona da öydə-nəsihət verən olmamışdı... Bir dəki, kim na bilsin ki, başına na gələcək!... Həyat burulğanından hərə bir yol tapıb çıxmağı bacar-malıdır..." Müəllif əsərdə mübarizə aparmağı, qarşıya qoyulan məqama çatmağı da geniş təbliğ edir.

Əsərin "İşsizliyə təyinat almışdım..." adlı bölümündə müəllif gənclərin aqibəti ilə oynayan insanları göstərməyə nail olur. Məmməd Əliyev Muradin simasında gənclərin taleyiinə olan etinadlılığı, sünə manealərin yaradılmasını və s. gənclərə vurulan mənəvi zərbə kimi göstərir. Gənclərin aqibətinə etinəz yanaşılması yalnız Muradin simasında deyil, həmçinin digər gənclərə edilmiş etinadlılıqlarda da əksini tapır.

Romanın problematikasında müəllifin sırr kimi saxladığı məqamlara aydınlıq gətirilir. Müəllif romanda onun dissertasiya işinin longıməsinə səbəb olmuş, "bəs bunu kimsə yazdırıbmış?" deyə tədqiqat işinin elmiliyini şübhə altına almış, hələ bir-iki il işi oxumağa vaxtı olmayağın bildirilmiş alimin kim olmasına ciddi-cəhdələ gizlədir. Roman daxilində müəllif bir cümlə ilə onun kim olmasının da oxucusuna çatdırır. Açıq və diqqətcil oxucu bu gizli, sırı adamın kim olması sualına əsərin "Görüş" adlı bölümündə cavab tapa bilir: "...qonşu çarpayıdakı kişi bir qədər ucadan:

- Hüseyin, belə oğlanın işini saxlamaq olar!

Məlum oldu ki, həmin kişi də bizim işlərimizdən xəbərdardır...

Mən çevrilib ona baxdım, yənə ağlım bir şey kəsmədi, taniya bilmədim. Professor Bəhlulu yanına çağırıb zəfər səsla dedi:

- Biləram, hamı işi oxuyub, Nurəddin iclası aparsın mənim əvəzimdə... Qayıtsam, özüm qol çəkəcəyəm protokola, qayıtmaması... Burada o yənə doluxsundu, - qoy Nurəddin özü qol çəksin... Protokolu da sən özün yazarсан!

Yənə mənə baxdım, təşəkkür etmək istəyirdi...

Biz hər iki xəstə ilə sağollaşış çıxdıq. Bayırda çıxanda Bəhluldan soruşdum:

- Bəhlul, o biri xəstə kim idi ki, bizim professorla belə ərkə danişir? Şöbədə gedən səhbətlərdən də xəbərdardır...

O da mənim sualımı sualla cavab verdi:

- Sən onu tanımadın?

- Yox.

- A kişi, evin tikilsin, o biri SSRİ xalq artisti Rza Təhmasib idi də, bizim müəllimin böyük qardaşı! Çok xeyirxah, müdrük adamdır, onun da üryəti xəstədir, müalicə olunur...

Dərhal gözlərim önündə "Mehman" filmindəki Qalos obrazı dayandı..."

Bu dialoqdan oxucu üçün qaranlıq məqam qalmır. Akademik Məmməd Cəfər Cəfərovla intiqa aparan alimin Azərbaycan yazıçısı, ədəbiyyatşunası, folklorşunası, dramaturqu, ssenari müəllifi, tərcüməçisi, filologiya elmləri doktoru, professor Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib olması bəlli olur.

Romanın janrı xüsusiyyətləri. Məmməd Əliyevin avtobioqrafik xüsusiyyətlərə malik olan "Karvan köçər, ötər gedər sadası" əsərinin janrı diqqəti cəlb edir. "Karvan köçər, ötər gedər sadası" əsərinin janrı "Həsrətin o üzü" roman-etirafın davamı olduğundan, bu əsərin də janrı özünü roman-etiraf kimi göstərir. Müəllif "Karvan köçər, ötər gedər sadası" roman-etirafında hadisələri faktiki həyat materialları və sənədililik əsasında, müəllifin istirak etdiyi, şəxşən şahidi olduğu hadisələr fonunda təsvir edir. Məmməd Əliyev əsərdə hafızasında saxladığı fakt və aynı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətlərini eks etdirir.

Müəllif "Karvan köçər, ötər gedər sadası" roman-etirafında təsvir etdiyi hadisələri və faktları mütləq həqiqətlər kimi təsvir edir. Bəzən əsərdə təsvir edilən avtobioqrafik hadisələri müyyəyen etməkdə çətinlik yaranır. Bunun da əsas səbəbi, "Həsrətin o üzü" əsərində olduğu kimi əsərin qəhrəmanının müəllifin öz adı ilə deyil, Murad adı ilə təqdim edilməsidir. Hər iki əsərdə qəhrəmanın müəllifin öz adı ilə deyil, Murad adı ilə adlandırılmasında "Həsrətin o üzü" romanını olduğu kimi "Karvan köçər, ötər gedər sadası" romanının janrına avtobioqrafik roman kimi təqdim etməyə imkan vermir. Romanda Azərbaycan ziyalıları haqqındaki hadisələrin təsvirində müəllifin təqdim etdiyi real faktların "təxmini" təqdim etdiyi əksini tapır.

"Karvan köçər, ötər gedər sadası" əsərinin "Həsrətin o üzü" romanından fərqləndirici cəhəti əsərdə müəllifin "şüur axımı" metodundan istifadə etməsidir. "Şüur axımı" metodu "Karvan köçər, ötər gedər sadası" əsərinin baş qəhrəmanı Muradin monoloqu ilə yanaşı, əsərin digər obrazlarının monoloqlarında əksini tapa bilir. Müəllif insan şürurunun eyni məqamda bir çox fərqli düşüncəyə məşğul ola biləsini, fərqli zamanlara aid hadisələri ifadə etməyə nail olmasını, zehnində eyni vaxtda keçmiş və indini birləşdirə bilməsini bədii dillə eks etdirir. Müəllifin romanda təqdim etdiyi monoloqlar vasitəsilə qəhrəmanın iç dünyasını, daxili aləmini "şüur axımı" metodu ilə aydınlaşdırır, qəhrəmanın düşüncəsinə nüfuz edə bilir. Məsələn, Muradin sevdiyi qızı Sevdanın, Muradin tələbə yoldaşı olmuş Nəcibənin monoloqlarında "şüur axımı" metoduna müraciət edilib. Müəllif bu monoloqlar vasitəsilə obrazın daxili həyəcanını, qəhrəmanın həyatında yaranmış faciəli vəziyyətini, ictimai-siyasi vəziyyətin ziddiyyətlərini açıqlayır. Məmməd Əliyev "şüur axımı" metodunu ilə monoloqu eyniləşdirilmişdir. Məlumdur ki, şüur axımı insan zehnindən keçənləri ifadə etməsi ilə monoloq fəndini xatırladı bilsə də tam fərqlidir. Belə ki, "şüur axımı"nda monoloqda olduğu kimi zehindən keçənlərin ifadəsi məntiqli, səliqə-səhmanlı, qrammatik qaydalara uyğun ifadə edilir. "Şüur axımı" metodunda cümlələrin assosiativliyə əsasən düzülməsi səbəbindən bir-birilə əlaqəsi olmayan, qrammatik qaydalara tabe olmayan cümlələrdən istifadə edilir.

Məmməd Əliyev "şüur axımı" metodundan istifadə etməklə sevən gənclərin bir-birilərinə olan hissələrinin, keçirdikləri hiss və həyəcanları çatdırma bilir. Müəllif ayrı-ayrılıqla təqdim edilmiş yarımböülümlər arasında vəhdət yaradır, onları bir-birilərə əlaqələndirir, əsər daxilində ayrıca bir məqam kimi göstərir. İki gəncin bir-birilərinə hissələrini iki gəncin sevgi dəstəsi kimi təqdim edir: "Səadət... Bu o idi! O idil!... Mənim axtardığım, artıq mənim üçün xəyalə çevrilmiş, xəyalı varlıq! Əyninə tünd qəhvəyi rəngli boğazı qatlamaş yun köynək geymişdi. Qara, şəvə saçları uzandıqdan alına tökülmüş, bənizi daha da ağarmışdı. Nəzərləri çölə zillənmiş, haraya isə diqqətlə bə

xirdi. Onu bu görkəmdə heç vaxt görməmişdim... Sanki şeir deyirdi... Muradla yollarımız qütbüşü: o, Şimala, mən isə Cənuba üz tutdum... O, bir ulduz kimi parlardı, sonra əriyib yoxa çıxdı. Həm isəki kimi mənim üçün bir xəyal olaraq qaldı". Yazar Səadətin keçirdiyi hissələri qadın düşüncəsi ilə təqdim edir. Nakam sevginin şərbətini dadmış nakam qadının hiss-həyəcanlarını detalları ilə əks etdirmək bacarığı müəllifin yazılılıq məharətinin göstəricisidir. Qeyd etdiyimiz kimi, bu məqam həm də "Murad" başlılı yarımbaşlıqla özünü əks etdirir. Müəllif özünün prototipi olan Muradın hiss-həyəcanlarını onun monoloqu vasitəsilə oxucusuna çatdırır. Bununla yanaşı, Muradın yalnız sevgiylə bağlı hiss-həyəcanlarına deyil, həmçinin həyatı ilə bağlı məqamlara da qəhrəmanın dili ilə aydınlıq götərir: "Murad. İki gün sonra Kazım Əhmədovıç zəng vurdu. Yanına getdim. Qovluğunu arasından nazırılıyın blankında yazılıb təsdiq olunmuş məktubu mənə uzatdı: "Qeydiyyat kitabına qol çək, məktubu tələbə yoldaşına çatdır!" – dedi. Ona necə minnətdarlıq edəcəyi mi bilmirdim..."

Müəllif yarımbaşlıqlar altında, monoloq şəklində təqdim etdiyi hadisələri yalnız Murad və Səadət haqqında deyil, həm də onların kurs yoldaşı olmuş, Murada Səadətin ailə qurması haqqında xəbəri çatdırılmış Nacibə haqqında olan "Nacibə" yarımbaşlığında da təqdim edir. Bu başlıqla Nacibənin Murad haqqında düşüncələri də əksini tapır. "O na qədər dəyişmişdi. Bir qədər də etə-cana gəlib eli yaraşıqlı olmuşdu ki!.. İki il idi ki, tələbə yoldaşlarımız onu axtarır, bir-birimizdən soraq edirdik. O yoxa çıxmışdı. Hamımızda bir nigaranlıq, narahatlıq var idi. O, qrupumuzun gözü idi. Çoxumuz ona edilən pişliyə görə özümüzü günahkar sayırdıq. O da hamidan küsmüş, incimış ki-miydi".

"Karvan köçər, öter gedər sədasi" roman-etirafın kompozisiyası diqqəti cəlb edir. Müəllif romanda kompozisiyanın ünsürlərindən olan peyzaja müraciət edir. Təbiət təsviri əsər boyu özünü göstərir. Müəllif peyzaj vasitəsilə romanın problematikasına əlvanlıq götərir.

Məmməd Əliyev romanda peyzaj təsviri ilə oxucusunun diqqətini əsərə yönəldir, Azərbaycanın gözəlliyini, fauna və təbiətini obraz səviyyəsinə yüksəldə bilir: "Bu vaxt yolun sol tərəfində, dayandığımız yerdən bir qədər aralı bir dəstə ceyran kolların arasından çıxıb yerdəki otlardan qırpmışa başladı. Sanki Muğan çölü işıqlandı, çöl əsərəngiz bir gözəlliyyə büründü. Şair demişkən "nə gözəl yaraşır Muğana ceyran..."". Dəstənin sonunda yanında körpə balası olan ceyran gəlirdi. Təzə anadan olduğundan bala güclə yeriyirdi. Mən bu gözəlliyyə maraqla baxırdım. Özlüyündə "qıyma, öz qanına boyana ceyran" misrasını yadına saldım..."

Müəllif təsvir etdiyi hadisələr vasitəsilə Azərbaycanın xəritəsini göz önündə canlandırır. Əsərdə kəndə elektrik xətlərinin çəkilişi epizodunda bunu görmək mümkündür: "Elektrik xətləri Altıağacdan başlayaraq meşələrdən keçib Nehrəqırın dağının sağ yamacı ilə kəndə daxil olacaqdı." "Kəndə transformator gətirib "Babanın düzü" adlı yera qoydular", "Hava qaralırdı, buna baxmayaraq. Kəndimizin üstündəki Ata dağın (Düberən dağı) Qərb tarəfə baxan silindirmi, çılpaq yamacları görünürdü". Müəllif oxucu üçün Azərbaycanın Altıağac, Nehrəqırın dağı, Ata dağı (Düberən dağı), "Babanın düzü" kimi məkanları olmasını təqdim edir. Müəllif peyzaj vasitəsilə Azərbaycanın gözəlli məkanlarını ehtiram və qürurla oxucuya təqdim edir: "Küngüt dağının yamaclarında xeyli kakılık var, bəlkə qismətimizə bir-ikisi düşüd...". "Ata dağdan əsən sərin meh onu üzütdü" və s.

Məmməd Əliyevin kompozisiyanın ünsürlərindən olan epiqrafa da əsərdə müraciət etməsi diqqətdən yayılmışdır. Müəllif romanın "Muğan çölü, Ərəbistan səhrası" bölümündə "könlü geniş və ruhu gəzəri sufi dərvishi" adlandırdığı şəxsə aid hikmətli sözü epiqraf kimi təqdim edir:

Azad dünyadır eşq!
Ya düz ortasında – mərkəzindəsan,
Ya da ki, eşiyində – həsrətindəsan.
(Könlü geniş və ruhu gəzəri sufi dərvishi)

Romanın bədii obrazları. Məmməd Əliyevin "Karvan köçər, öter gedər sədasi" romanı müəllifin xatirələri və özünün həyatı ilə bağlı olmasına rəğmən, romanda ziyan obrazları da əksini tapır. Romanda Azərbaycan xalqının ədəbiyyat və mədəniyyətinin tərəqqisində xidməti olmuş zi-

yalılarının dolğun obrazları oxuculara təqdim edilir. Müəllif romanda Məmməd Cəfər Cəfərov, Mirzəqə Quluzadənin, Çingiz Hüseynovun, Bəhlül Abdullayevin, Mürsəl Kərimovun və digər tarixi şəxslərin obrazları müəllifin bədii təfəkkür süzgəcindən keçirilərək təqdim olunur. Romanda təqdim edilən obrazlar müəllif xatirələri əsasında təqdim edilir. Romanın "Məmməd Cəfər müəllim və sonu dava-dalaşlı dissertasiya" və "Məmməd Cəfər müəllim məsləhət gördü ki" başlıqlarında Məmməd Cəfər Cəfərovun obrazı müəllifin xatirələri fonunda təqdim olunur.

Akademik Məmməd Cəfər Cəfərov romanda hörmət və ehtiramla xatırlanır, gənc aspiranta şeir dili və şeir vəzni haqqında əhəmiyyətli məlumatlar verən müəllif tərəfindən açıqlanır. Müəllif akademik Məmməd Cəfər Cəfərovun bir alim kimi obrazı ilə yanaşı, onun alicənab insan olmasına göstərir, elmi rəhbər kimi fəaliyyətini işıqlandırır. Müəllif Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətini, dərin elmi eruditliyə malik olmasına əsərdə göstərə bilir. Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi dissertantlarına göstərmiş olduğu qayıq və elmi əhəmiyyət kəsb edən məsləhətlər verən müəllif obrazını oxucunun gözündə canlandırır: "...Bunların hamısını gözən keçir, geniş şəhərlər lazımlı dəyil, yığcam, konkret münasibətini bildir". Romanda Məmməd Cəfər Cəfərovun sadıqlı gənclərin gələcək aqibəti üçün narahatlılıq keçirməsi, onları tədqiqatlarını davam etdirmələrina sövq etməsi əsərdə əksini tapır: "...İlkin variantda mənə planını ver, işin gedisi zamanı lazım olan yerlərinə əl gəzdirərik..."

Məmməd Əliyev yalnız akademik Məmməd Cəfər Cəfərovun deyil, həm də digər alımların yaddaşalan obrazlarını yaradır. Bu obrazlardan biri ədəbiyyatşunas, filologiya elmləri doktoru, professor Mirzəqə Quluzadənin obrazıdır. Müəllif obrazı romanda yaddaşalan strixlərlə təqdim edir, onun əsl alim olmasını, intriqaya yaranan alımlarla qarşı mübarizə aparmasını əks etdirir. Bəhlül Abdullanın dili Mirzəqə müəllimin bu xüsusiyyətini açıqlayan müəllif qeyd edir ki, "...Şəbə müdi-rini Mirzəqə müəllim öz yanına çağırtdırib deyib ki, yaşımızın bu vaxtında intriqə aparmağını eşit-sələr, biza kənardakılar nə deyr?! Bir ayağımız burdadır, bir ayağımız gorda! Elə edək ki, biz olmayandan sonra gorumuzu söyməsinlər. Qoy gənclərimiz bizdən sonra buradakı mühiti, ənənəni qoruyub saxlasınlar. Onlar bizdən yaxşı nə varsa götürəcəklər..." Məmməd Əliyev əsərdə qayıq-keş, xeyrəxah bir insan olan Mirzəqə Quluzadənin dolğun obrazını "Unudulmaz insan" başlıqli bölmədə təqdim edir. Yazar professor Mirzəqə Quluzadənin xeyrəxah əməkərini, gənclərə qayıq göstərməsini qeyd etməklə yanaşı, onun özünə aid fikirlərinə də müraciət edir: "Bizim yolumuza onlar davam etdirəcəklər, onları incitməyin, get-gələ salmayın, biz öləndən sonra qeyn bizi yaxsılar kimi yada salımlar, ruhumuza dua oxusunlar, onuz da həyat çox qıсадır. Heç kim bu dünyadan heç nə aparmayıb, yaxşı addan başqa".

Əsərin "Moskvalı azərbaycanlılar" adlı bölməsində Moskva mühitində yaradılmış azərbaycanlılarla da yaxından tanış olmaq imkanı əldə edə bilir. Müəllif bu bölmədə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışmış Qəzənfər Əliyevin obrazını canlandırır. Müəllif bu obrazla qürbətdə yaşıyan insanların fəaliyyətində işlə sala bilir. Məmməd Əliyev Qəzənfər Əliyevi oxucusuna təqdim edərək, bu azərbaycanlı haqqında məlumat da verir: "Qəzənfər Əliyev filologiya elmləri doktoru idi, farsdilli hind ədəbiyyatı mövzusunda dissertasiya işi yazmışdı. Buradakı işindən başqa Sov.İKP Mərkəzi Komitəsinin katibi Ponamoryovun Şərq məsləhləri üzrə məsləhətçisi idi".

Bundan başqa, yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseynov, filologiya elmləri doktoru, professor Abuzər Bağırov və b. müəllif tərəfindən oxucuya təqdim edilir. Müəllif Çingiz Hüscynovu oxucusuna belə tanır: "- Çingiz!

Mən onu tanımasayıdım da haqqında çox eșitmışdım. O, tanınmış ictimai xadim və yazıçı Çingiz Hüseynov idi. O, ictimai Elmlər Akademiyasında (əvvəlki Moskva Ali Partiya məktəbi) kafedra müdürü vəzifəsində işləyirdi. Həmin Akademiya SSRİ-nin on nüfuzlu akademiyalarından olub Kommunist Partiyasının mötbər orqanları üçün kadrlar hazırlayan Mərkəz idi."

Romanın bədii dili. Məmməd Əliyevin "Karvan köçər, öter gedər sədasi" roman-etirafının bədii dili orfoepik və qrammatik qaydalara əsaslanması, müəyyən prinsiplər əsasında ümumiləşdirilmiş və hamının başa düşülcək şəkildə olması ilə diqqəti cəlb edir. Müəllif əsərdə bədii dilin

tərkib hissələri olan dialektizmlərdən, vulqarizmlərdən, varvarizmlərdən, terminlərdən və s. istifadə edir.

Romanda məhəlli sözlərin, yəni dialektizmlərin işlənilməsi yaşı nəslin nümayəndələrinin dili ilə təqdim edilir. Məsələn, Məmməd Əliyev Dürə nənəsinin dili ilə dialect sözləri məqamında işədərək, əsərin bədii dilinə əlavə qatır: "Ay səni, *şögərib* olasan, usağın köynəyini islahatdan çıxardı!... Gör özünü necə istədir?! Necə bağlayıraq *kəmsiyini* çıxardır, adam üstünə cumur..." "Şögərib" xoşagalmaz bir şey haqqında yüngül söyü, "kəmsik" isə itin boynuna salınan ip, xalta- "Kəmsik" sözünün Şamaxı, Qazax və Qarabağ dialectlərində işlənilməsi bəlliidir.

Xanbalı kişinin işlətdiyi "baleymun" sözü da dialect söz kimi diqqəti cəlb edir: "Baleymun (mənim balam), sonin bu məhəllədə adlı-sanlı, çox hörmətli qohumları yaşayır".

Əsərdə dialectik sözlərin işlənilməsi əsərin dilinə ağırlıq gətirmir, əksinə obrazı fərqli təqdim etməyə imkan verir: "İçəridən bir qadın səsi gəldi:

- Avərdəni (gətirdiniz)?

- Həri! – deyə Xankışi cavab verdi." Cüməsində "avərdəni", "həri" kimi dialect sözlərin hansı dialectə aid olması diqqəti cəlb edir. Bölliidir ki, "həri" Bakı dialectində ən işlek dialect sözlərində birdir.

Romanda müəllif tərəfindən terminlərin işlənilməsi də diqqətdən yayınmur. Müəllif istifadə etdiyi terminlərə romanda aydınlıq gətirir, oxucu üçün qaranlıq qalmasını istəmir. Məsələn, Deyunun raketin ümumi görünüşü, quruluşu haqqında məlumat verməsində terminlərdən istifadə edir: "Bizim dövlətin gücü, hərbi qüdrəti baxın, bu müdafiə sistemlərindədir. Bu uçuş aparatları 1950-ci illərin sonu, 60-cı illərin əvvəllərində keşf edilmişdir. Düşmənin bir dənə də olsun hərbi obyekti hava sərhədlərimizi poza bilmir. Uzunluğu 10,5 metr, çəkisi 3,5 ton olan bu silahlar tüsəng gülləsinin sürətindən dənədə sürətlidir... Onlar iki mühərriklə işləyir: I mühərrik PPD (rusca – пороховой ракетный двигатель – baritla işləyən rakət mühərriki), II isə JRD (жидкосный ракетный двигатель – maye ilə işləyən rakət mühərriki) adlanır. "Start" komandası verilən kimi I mühərrik işə düşür, o, raketi 1500-2000 metr iraliyə atır, bu masafadən sonra həmin mühərrik avtomatik olaraq rakətənən ayrıılır. II mühərrik JRD işə düşür. Çəkisi xeyli yüngülləşən rakət səmanın dərinliyinə tuşlanır, üstündəki xüsusi antena ilə yerdən radiodialgalarla verilən komandalarla idarə olunaraq "düşmən" hədəfinə istiqamətlənir. "Düşmən" in heç bir hədəfi nə qədər manevr etsə də bu silahın elindən yayına bilmir".

Terminlərdən istifadə edən müəllif hərbi sahə ilə bağlı səhnələr yarada bilir. Müəllif gənc leytenant Maltsevin rakətin ayrı-ayrı hissələri haqqında məlumat verənən epizodunda hərbi sahə ilə bağlı terminlərə müraciət edir: "Raketin döyüş başlığından sonra "okislitel" yanacaq çəni yerləşir. O, maye tünd qəhvəyi rəngli, kəskin qoxulu mayedir. Hava ilə tez oksidləşir, azacıq açıq olan yerdə tünd qəhvəyi rəngli tüstüyə çevrilir, yanğına və ya partlayışa səbəb olur. Onu xüsusi geyim forması – skafandır geyidikdən sonra baka tökmək lazımdır. Ondan çıxan qaz (ehtiyatsızlıq edilərək) insanın beyin iflicino səbəb olur... Ondan sonrakı çən isə "qoryuçiy" (tərcüməsi yoxdur) adlanır. O da insan üçün çox təhlükəlidir."

Məmməd Əliyevin əsərdə erməni separatçılarının yaratdığı "Krunk" sözünün oxucusu üçün izah edir: "Əvəlcə gizli dərnəklər, gizli yığıncaqlar şəklində bağlanan separatçı hərəkat sonralar birləşəcək, "Krunik" (Комитет революционного управления Нагорным Карабахом" – Dağlıq Qarabağın inqilabı yolla idarə edilməsi") kimi adla erməni əhalisini birləşdirən bir qaragürəha çəviriləcəkdir. Həmin hərəkata dəstək verənlər Moskva və Qərb ölkələrinin ermənipərəst siyasetlərlə idilər...

"Krunk" sözü ermənicə "Durna, leylək" mənasını bildirirdi. Guya bu quş xoş xəbər gətirəcəkdi... Zaman keçəcək, həmin quşun qanadları qırılıb torpağa gömüləcəkdi!..."

Əsərdə vulqar sözlərin işlədilməsinə üstünlük verməyən Məmməd Əliyev, istar-istəməz onlardan əsərdə istifadə etməli olub. Müəllif vulqarizmə müraciət etməklə, qələmə aldığı obrazın xarakterini açmağa, həmçinin mühiyi haqda təsəvvür yaradır.

Məmməd Əliyev əsərdə obrazın danışığına əlavəliq gətirmək üçün varvarizmlərdən istifadə edir. Məsələn, əsərdə "razborka" sözünün işlədilməsi varvarizm nümunəsidir: "Yoldaş Əlizadə,

bizdə belə bir fikir yaranıb ki, siz cəncallı işlərdə yaxşı "razborka" apara bilirsiz ("Ayird etməyi bacarırsız")" Müəllif varvarizmə obrazın xarakterini oxucusu üçün aydınlaşdırır.

Məmməd Əliyev romanda bədii ifadə və bədii təsvir vasitələrinə müraciət edir. Məsələn, müəllifin istifadə etdiyi sintaktik figurlar içərisində ritorik suala müraciət etməsi diqqətdən yayınmir. Müəllif oxucusunun diqqətini cavablıqla səhərin problematikasına diqqətini yönəldir. Müəllif bədii suala əsərin qəhrəmanının monoloqunda əks etdirir. Muradin ikii hiss arasında qalması insanın daxilindəki ziddiyətləri təsvir etməklə yanaşı, baş verən hadisələrə münasibətini əks etdirir: "Özü – içindən gələn özgə "mən"lə səhbət edirdi:

- Ola bilməz!
- Nə üçün?
- Axi mən də onu dünyalar qədər...
- Sən aciz idin! Dəyanətli deyildin...
- Axi o bunu biliirdi...
- İnandırda bilərdin...
- Mən onun üçün nişan üzüyü almışam.
- Əvvəl cavab almalı idin... Hardan bilsin... Üzük niyyətini aşkar etsə də hər iki tərəfin razılığı ilə taxılır....
- Na etməliyəm?
- ..."

Romanda müəllif şifahi xalq ədəbiyyatının epik növü olan atalar sözlərinə, məsəllərinə, ləti-falərinə tez-tez müraciət edir: "Qırxında öyrənen gorunda çalar! – deyib ata-babalarımız..." Müəllif yüksəm, hikmətli fikirlərin ata-babalarımız tərəfindən deyilməsini də vurgulayır. Romanda bu atalar sözü ilə müəllif "Krasnodar vilayətində briqada düzəldib, podratlı (icarə) iş götürüb, hansı kənddəsə orta məktəbi bitirib attestat" əldə etmiş Yəhəyanın sənədlərini İncəsənət institutunun aktorluq fakültəsinə vermək istəyinən boş bir xəyal olması faktına aydınlıq gətirir.

Əsərdə "dəvə oynayanda qar yağar" atalar sözünün öz yaşına, mövqeyinə, vəziyyətinə münasib olmayan hərəkət edən adamlar haqqında işlənməsi məlumudur. Əsərdə əlinə kitab götürməyən, kitab oxumaqla arası olmayan Mirzənin Neft və Kimya institutunda təhsil almaq iddiasının da boş bir iddia olması vurgulanır.

Müəllif erməni məsələsini açıqlayarkən, ermənilərin Azərbaycanda etdikləri özbaşınlığı, mənənə mənənliliklərini məsələ təqdim edir: "...Erməni bölməsində hər şey başlı-başına buraxılıb, Sərkisan soyadlı bir qocanı buraya Bakıdan dekan getiriblər, o da Sergeyin faaliyyətini bəyənmir, Elmi şurada dəfələrlə onu təqdiq edib. Yerevandan gələn müəllimlər başqa hava çalırlar, buranı Arşax respublikası adlandırırlar, guya bura Qarabağ yox, Arşaxdır. Mən xahiş edirəm ki, buranı mövcud qayda-qanunlar əsasında ciddi yoxlayın! Bunlar elə azıñlaşıblar ki, heç bir qayda-qanuna məhəl qoymurlar..." "Burda manəm, Bağdadda kor xəlifə!"...

Məmməd Əliyev oxucuya çatdırmaq istədiyi fikirləri atalar sözlərindən istifadə etməklə çatdırır bilir. Oxucunu uzun-uzadı cümlələrlə, fikirlərlə yormur. Məsələn, "meşədə armudun yetişmişə ayaqa qismət olur..." atalar sözünü işlədərək sevdiyi qız Səadətin ailə qurduğu kişini gördükdə onun haqqında goldiyi qənaətdir: "...Öz-özümə fikirləşdim: Deməli, bu mənim rəqibim imiş... Sonra inamlı, qatıyyətli bir fikir mənə təskinlik verdi: o heç vaxt, heç bir parametri ilə sənə rəqib ola biləməz!"

Müəllif əsərin dilini zənginləşdirmək, ona əlavəliq qatmaq məqsədilə idiomlardan da istifadə edir. Məsələn, daxilan əsəbi, əsəbiləşərək, lakin, hirsini bürüza verə bilməməyini "dişli bağırşığını kəsirdi" idiomu ilə ifadə edir: "Məsləhət gördürən ki, "müdirdən heç nə xəbər almasın, acıqı gələr, birdəfəlik işə yaxın durmaz". Murad təəccüb edirdi: "Məmməd Cəfər müəllimin davranışına bax, bununkuna bax... Bəs bu professor başa düşmür ki, işin elmi rəhbəri həmin akademikdir? Yoxsa onu da bayənmir?" Onun dişli bağırşığını kəsirdi. Gözləmkəndən başqa çarası qalmamışdı."

Müəllif romanda həlli çətin olan və uzun müddət zəhmət tələb edən iş, məsələ haqqında fikrini "bu xəmir hələ çox su aparacaq" kimi frazeoloji vahidlə ifadə edir: "...Sabah direktorun həbsi barədə sanksiya veriləcək, siz işə günortadan sonra yola salınacaqsız! Onun həbsindən sonra bur-

da qalmasanız yaxşıdır... Çok şeyi sizin adınıza çıxacaqlar, rayon yeridir, böyük bir nəslin nümayəndəsidir... Amma bu xəmir hələ çox su aparacaq!"

Məmməd Əliyev romanında təhsil sistemindəki nöqsanları açıqlamaq üçün əsasında gülüş dəyanan istifadən istifadə edir. Müəllifin istifadə etdiyi latifa əsərə rəngarənglik qatmaqla yanaşı, müəllif ideyasını oxucuya çatdırılmasına yardım edir: "...Sovet kosmonavti N.Jolobov Bakıda Neft və Kimya institutunu bitirmişdi. Kosmosa qalxandan sonra gəminin mühərritlərinən biri xərab olur, məcburi eniş edib üç kosmonavt Afrika ölkələrinən birində qalın cəngəlliye dütşürərlər. Bu vaxt əlində ağac nizə, ox-kaman tutmuş, lüt vəziyyətdə – ancaq qabaqlarına bir dəstə yarpaq bağlanmış üç nəfər onlara yaxınlaşır, öz dillərində deyirlər ki, onlardan bozbaş bişirmek lazımdır. Biri deyir ki, gəlin onlara sual verək, bilməsələr, sonra kasərik. Həmin adam deyir: biza elə seydən danışın ki, o bizdə olmasın! Yoxsa öldürüleəcəksiniz!

Birinci kosmonavt deyir: üç türbinli raket!

Həmin adam cavab verir:

- Biz onları dövriyyədən çıxarmışıq, indi bizdə beş türbinlisi var!

İkinci kosmonavt söz verirlər. O deyir:

- Atom sualtı qayığı!

Onlar gülüb deyirlər:

- Artıq köhnələblər, onları çıxarıb tökmüşük dənizin kənarına, suyun altında üzüb, quruda özü təmən gəmilərimiz var...

Jolobov görür ki, vəziyyət ağırdır, fikirləşib deyir:

- Politbüro (siyasi büro)! Cəngəllik adamları bir-birinin üzünə baxıb çiyinlərini çekirlər. Biri xəber alır:

- O nədir ki?

Jolobov izah edir. Orada da sizin kimi beş-altı adam yığılır bir yerə, danışib sual verirlər, birenin "başını yeyib" iclasa yekun vururlar...

Cəngəllik adamlarından biri deyir:

- Bu, mənimlə bir yerdə, Bakıda, AZİ-də (Neft və Kimya institutunda) oxuyan qrup yoldaşımızdır! O vaxt müəllimlərə də belə dəlaşiq suallar verirdi, buraxın getsinlər. Bizi gedək politbüro haqqında fikirləşək..."

Müəllif keçmiş SSRİ və beynəlxalq aləmdə tanınmış nüfuzlu təhsil müəssisəsi olan Azərbaycan Neft və Kimya Institutu olması faktını qabartmaqla, ali məktəblərdə müəllimlərin tələbələrin bikiklärının qiymətləndirilməsi zamanı bilsərkən real qiymətləndirilməsini də əks etdirir.

Müəllif romanında istifadə etdiyi nəzəm nümunələri həm tanınmış söz xırıldarlarının, həm də özünün qərimə aldığı nəzəm nümunələridir:

*Mugan çölü, Ərəbistan səhrası
Aşıqların həsrat dolu yuvası...
Karvan köçər, ötər gedər sədəsi
Qönçə bağlar, tezçə solar lalesi."*

Məmməd Əliyev "Karvan köçər, ötər gedər sədəsi" adlandırdığı romanının adını təqdim etdiyi nəzəm nümunəsində də işlətməsi diqqətdən yayınmur.

Nəticə / Conclusion

Filologiya elmləri doktoru, professor Məmməd Əliyevin "Karvan köçər, ötər gedər sədəsi" roman-etirafı sənədlili-bioqrafiq ədəbi obrazlar qaləriyasıdır. Müəllif bədiiləşmiş həqiqəti bədii düşüncənin vacib faktoru kimi əks etdirir. Məmməd Əliyev tarixi şəxsiyyətlərin obrazını yaratmaqla bərabər, təqdim etdiyi şəxsin mühitini, baş verən siyasi hadisələri faktiki hayat materialları və sənədlilik əsasında bədii taxəyvül süzgəcindən keçirərək oxucuya təqdim edir. "Karvan köçər, ötər gedər sədəsi" roman-etirafı müəllifin keçdiyi həyat yolunun müəyyən bir məqamı ilə tanış olmaq imkanı yaranan nəşr nümunəsidir.

Ədəbiyyat / References

1. Məmməd Əliyev. Karvan köçər, ötər gedər sədəsi. Bakı: Elm və təhsil, 2021.

О проблематике, жанровых особенностях, художественных образах и языке романа «Караван пройдет, и эхо его пройдет»

Салида Шарифова

Доктор филологических наук

Институт литературы имени Низами Гянджеви НАНА.Азербайджан.

E-mail: sharifovasalida@rambler.ru

Резюме. Роман Мамеда Алиева «Караван пройдет, и эхо его пройдет» является второй частью тетралогии, продолжением романа-исповеди «Та сторона тоски», имеющего автобиографические черты и представленного читателям в 2021 году. Проблематика романа охватывает социальные, политические, общественные, научные, литературно-художественные и др. проблемы. Проблематика романа охватывает также вопросы, связанные с пропагандой художественной литературы, с формированием уважительного отношения к историческому прошлому, с сострадательным отношением к судьбам людей, с перспективами современной молодежи и т.д.

Жанровую форму «Караван пройдет, и эхо его пройдет» можно определить как роман-исповедь, что характерно и для другого романа из тетралогии автора - «Та сторона тоски». Художественное изложение в романе «Караван пройдет, и эхо его пройдет» основано на реальных фактических событиях и отличается документальностью, охватывает события, участником которых являлся автор. В романе Мамед Алиев отображается факты и характерные черты, относимые к конкретным личностям.

Художественный язык романа-исповеди Мамеда Алиева «Караван пройдет, и эхо его пройдет» привлекает внимание тем, что он основан на орфо-эпических и грамматических правилах, обобщенных таким образом, чтобы быть доступным для восприятия широким читателем. В произведении автором используются такие компоненты художественного изложения, как диалектизмы, вульгаризмы, варваризмы, термины и др.

Роман-исповедь Мамеда Алиева « Караван пройдет, и эхо его пройдет» является образцом прозы, позволяющим быть сопричастным с определенным этапом жизненного пути автора.

Ключевые слова: роман, автобиография, роман-исповедь, художественная литература, историческое прошлое, документальность